

## TEXNİKA EMLƏRİ

## TECHNICAL SCIENCES

DOI: <https://www.doi.org/10.36719/2663-4619/77/282-290>

**Famil Hüseyin oğlu Məmmədov**

Azərbaycan Texniki Universiteti  
texnika elmləri doktoru, professor  
famil\_mammadov@mail.ru

**Milana Yaqub qızı Orucova**

Azərbaycan Texniki Universiteti  
texnika üzrə fəlsəfə doktoru  
abdullayevam@yahoo.com

### SİMSİZ LOKAL ŞƏBƏKƏLƏRİNDE VERİLƏNLƏRİN ÖTÜRÜLMƏSİ PROSESİNİN ANALİZİ

#### Xülasə

Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin üzükvari struktura malik olan simsiz və simli lokal şəbəkə texnologiyaları bazasında funksional və konseptual modelləri işlənib hazırlanmışdır. Bu rejim çərçivəsində fəaliyyət göstərən simsiz və simli lokal şəbəkələrində verilənlər kadının ötürülməsi prosesinin analizi aparılmış, hər iki lokal şəbəkədə baxılan prosesin ayrı-ayrılıqlı qrafiki təsviri verilmiş və onların əsasında bu şəbəkələrin zaman xarakteristikalarının hesablanması metodu təklif edilmişdir.

**Açar sözlər:** simsiz lokal şəbəkələr, infrastruktur rejimi, simsiz lokal şəbəkə, üzükvari simli lokal şəbəkə, simsiz lokal şəbəkənin interfeys stansiyası, üzükvari simli lokal şəbəkənin interfeys stansiyası, funksional model, konseptual model, verilənlər kadri

**Famil Huseyn Mammadov**  
**Milana Yagub Orujova**

#### Analysis of the transmission process in wireless local networks

#### Abstract

Functional and conceptual models of wireless local area networks have been developed on the basis of wireless and wired local area network technologies with a ring structure. Under this mode, the process of data transmission in wireless and wired local area networks was analyzed, a separate graphical description of the process considered in both local networks was provided and a method for calculating the time characteristics of these networks was proposed.

**Key words:** wireless local area networks, infrastructure mode, wireless local area network, ring wired local area network, wireless local area network interface station, ring-shaped local area network interface station, functional model, conceptual model, data frame

#### Giriş

Son zamanlar simsiz lokal şəbəkələr telekommunikasiya sənayesinin inkişaf istiqamətlərindən birinə çevrilmişdir. Arxitekturasının çevikliyi, verilənlərin ötürülməsinin yüksək sürəti, layihələndirilməsi, qurulması və onun şaxələndirilməsinin tez başa gəlməsi simsiz lokal şəbəkələrin hazırda insan fəaliyyətinin bütün sahələrinə, o cümlədən iqtisadiyyata, elmə, mədəniyyətə, sənayeyə və s. sahələrə nüfuz etməsinə gətirib çıxarmışdır [1,2,3].

Simsiz lokal şəbəkələrdə kompüterlər arasında verilənlərin ötürülməsi üçün kabellərdən deyil radiokommunikasiya qurğularından istifadə edilir [4,5,6]. Bu qurğular digər simsiz lokal şəbəkələrin

kompüterləri ilə, eləcə də mövcud simli şəbəkələrlə qarşılıqlı əlaqədə olmağa imkan verir. Simsiz lokal şəbəkələr əsasən IEEE 802.11 standart ailəsi bazasında qurulurlar. Bu şəbəkələr əksər hallarda nöqtə-nöqtə və infrastruktur kimi iki növ iş rejimində işləyirlər [7].

Noqtə-nöqtə rejimində simsiz adapterə malik olan stansiyalar biri-biri ilə bilavasitə rabitədə ola bilirlər [7]. Bu rejimdə stansiyalar arasında birranqlı qarşılıqlı əlaqə yaradılır və onlar biri-biri ilə daxilolma nöqtəsi DN istifadə olunmadan qarşılıqlı əlaqədə olurlar. Bu zaman simsiz lokal şəbəkəyə birləşmək üçün daxilolma nöqtəsinə malik olmayan bir xidmət zonası yaradılır. Bu rejimin üstün cəhəti onun yaradılmasının sadəliyi, əlavə avadanlığın (daxilolma nöqtə-sinin) tələb olunmaması, çatışmayan cəhəti isə verilənlərin ötürülməsi üçün müvəqqəti şəbəkə yaratmaq üçün istifadə olunmasıdır.

İnfrastruktur rejimində simsiz lokal şəbəkələrin stansiyaları biri-biri ilə bilavasitə deyil, bu şəbəkələrin ürəyi hesab olunan daxilolma nöqtəsi vasitəsilə qarşılıqlı əlaqədə olurlar. Bu əlaqələrin reallaşdırılması üçün iki üsul mövcud-dur [7]: baza prinsipi və genişləndirilmiş prinsip.

Baza prinsipində abonentlərin qarşılıqlı əlaqəsi yalnız bir daxilolma nöqtə-silə təmin olunur [7]. Bu prinsipdən fərqli olaraq genişləndirilmiş prinsipdə da-xilolma nöqtələrinə malik olan bir neçə şəbəkə yaradılır ki, onların da qarşılıqlı əlaqəsi malik olduqları daxilolma nöqtələri vasitəsilə həyata keçirilir [7]. Bu topologiya baza xidmətlər yığımı adını almışdır. Vahid alt şəbəkə yaradan bir neçə xidmətlər yığımı genişləndirilmiş xidmətlər yığımını formalasdır.


Nöqtə-nöqtə rejimindən fərqli olaraq infrastruktur rejiminin əsas üstün cəhəti müxtəlif arxitekturu mövcud simli lokal şəbəkələrlə qarşılıqlı əlaqədə ola bilməsidir [8]. Bu zaman simsiz və simli lokal şəbəkələrin stansiyalarına qoşulmuş abunəçilərin qarşılıqlı əlaqəsi uyğun interfeys stansiyalarla təhciz olunmuş körpü vasitəsilə həyata keçirilir.

Nöqtə-nöqtə və infrastruktur rejimlərinin müqaisəli analizi infrastruktur rejiminin daha çox üstünlüklərə malik olmasını göstərir. Ona görə də son zamanlar simsiz lokal şəbəkələrin qurulması üçün infrastruktur rejimindən geniş istifadə olunur. Bu baxımdan təqdim olunan bu işdə əsas diqqət simsiz lokal şəbəkələrində infrastruktur rejiminin tədqiqinə yönəldilmişdir ki, bu da işin aktuallığını müəyyənləşdirir.

**Məsələnin qoyuluşu.** Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin tədqiqinə hazırda çoxlu sayda elmi əsərlər həsr olunmuşdur. Bu işlərdə baxılan şəbəkələrin əsasən qurulma prinsipləri, protokol və program təminatı, onların modeləşdirilməsi və nəzəri baxımdan inkişaf etdirilməsi məsələlərinə baxılmışdır. Lakin bu tədqiqat işlərində müxtəlif şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksional və konseptual modellərinin, eləcə də onların zaman xarakteristikalarının hesablanması metodunun işlənməsinə çox az diqqət yetirilmişdir. Təqdim olunan bu iş simsiz və simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksional və konseptual modellərinin, eləcə də baxılan şəbəkələrin zaman xarakteristikalarının hesablanması metodunun təklif olunmasıdır.

**İşin məqsədi** simsiz və simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin baza prinsipli infrastruktur rejiminin funksional və konseptual modellərinin işlənməsi, onların bazasında hər iki şəbəkədə verilənlərin ötürülməsi prosesinin ayrı-ayrılıqda qrafiki təsvirinin verilməsi, eləcə də bu qrafiklər əsasında onların zaman xarakteristikalarının hesablanması metodunun təklif olunmasıdır.

**Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksional modeli.** Simsiz və simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin müəlliflər tərəfindən işlənmiş funksional modeli şəkil 1-də göstərilib.



Şəkil1. Simsiz və simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksional modeli

Bu şəbəkələrin hər birinin üzükvari struktura malik olması nəzərdə tutulur.

Şəkildə göstərilən simsiz lokal şəbəkənin hərəkətli obyektləri daxilolma nöqtəsi vasitəsilə üzükvari simli lokal şəbəkəyə qoşulmuş radiostansiyaya (şəkildə gös-tərilməyib) girişə malikdirlər. Bu şəbəkənin işçi stansiyaları ilə üzükvari simli lokal şəbəkəsinin işçi stansiyaları arasında qarşılıqlı əlaqə baxılan şəbəkələrin ürəyi sayılan daxil olma nöqtəsi DN vasitəsilə həyata keçirilir [9]. Bu model çərçivəsində fəaliyyət göstərən simsiz və üzükvari simli lokal şəbəkələr özlərinə uyğun olaraq  $S_{st1}, S_{st2}, \dots, S_{stN}$  və  $\dot{U}_{st1}, \dot{U}_{st2}, \dots, \dot{U}_{stN}$  stansiyaları birləşdirirlər. Simsiz lokal şəbəkənin SLŞ abunəçiləri özünün simsiz işçi stansiyalarına, üzükvari simli lokal şəbəkəsinin ÜSLŞ abunəçiləri isə bu şəbəkənin simli işçi stansiyalarına qoşulurlar. Simsiz lokal şəbəkəsinin əhatə dairəsi R radiusa malik olan dairənin sahəsi ilə müyyəyən edilir. Bu şəbəkənin hərəkətli obyektləri paket verilənlər terminalına malikdirlər, hansılar ki, onun əhatə dairəsində  $\rho_{hv}$  ehtimalı ilə hərəkətdə olurlar. Simsiz girişə malik olan bu abunəçilərin sayı  $N_s$ -ə bərabərdir. Simsiz lokal şəbəkəyə verilənlər paketinin girişə radiostansiyadan düşən n uzunluqlu "komanda" ilə dövri ardıcılıqla hə-yata keçirilir, yəni  $1_{sv}, 2_{sv}, 3_{sv}, \dots, i_{sv}, i_{sv} + 1, \dots, i_{isv}, j_{sv}, j_{sv} + 1, \dots, N_{sv} - 1, N_{sv}, 1_{sv}$  və s.


Üzükvari simli lokal şəbəkəsinin stansiyalarına qoşulmuş abunəçilər də paket terminallarına malikdirlər. Lakin simsiz lokal şəbəkəsinin abunəçilərinin terminallarından fərqli olaraq üzükvari simli lokal şəbəkəsinin abunəçilərinin terminalları veriliş üçün istifadə olunan marker girişli MG protokola malikdir-lər. Bu şəbəkənin stansiyalarına qoşulmuş abunəçilərin sayı  $N_{ü}$ -ə bərabərdir. Üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının ötürülməsi marker girişli protokoldan istifadə etməklə qaydaya salınmış ardıcılıqla həyata keçirilir, yəni  $1_{üv}, 2_{üv}, 3_{üv}, \dots, i_{üv}, i_{üv} + 1, \dots, i_{üv}, j_{üv}, j_{üv} + 1, \dots, N_{üv}, 1_{üv}$  və s. Üzükvari simli lokal şəbəkədə informasiyalı kadrın idarə olunması, simsiz lokal şəbəkədən fərqli olaraq markerə mərkəzləşdirilməmiş hüquq vermə protokolundan istifadə etməklə həyata keçirilir [10].

Üzükvari simli lokal şəbəkəsinin hər hansı bir stansiyasından simsiz lokal

şəbəkəsinin istənilən stansiyasına verilənlər kadrının veriliş prosesi aşağıdakı ardıcılıqla həyata keçirilir. Fərz edək ki, üzükvari simli lokal şəbəkəsinin bir sayılı stansiyasından  $\dot{U}_{st1}$  simsiz lokal şəbəkəsinin səkkiz sayılı stansiyasına  $S_{st8}$  verilənlər kadrının ötürülməsi tələb olunur. Bu zaman

verilənlər kadri üzükvari simli lokal şəbəkəsinin bir sayılı Ü<sub>st1</sub> stansiyasından marker girişli protokolla DN-ə ötürülür, oradan da Ethernet portu vasitəsilə simsiz lokal şəbəkəsinin səkkiz sayılı S<sub>st8</sub> stansiyasına verilir və orada həmin stansianın simsiz terminalı vasitəsilə qəbul olunur. Verilənlər kadrının əks istiqamətdə, yəni simsiz lokal şəbəkənin səkkiz sayılı S<sub>st8</sub> stansiyasından üzükvari simli lokal şəbəkənin bir sayılı Ü<sub>st1</sub> stansiyasına ötürülməsi zamanı, kadr əvvəlcə bu şəbəkənin simsiz terminalı vasitəsilə DN-ə verilir, oradan da Ethernet portu vasitəsilə üzükvari simli lokal şəbəkəsinin bir sayılı Ü<sub>st1</sub> stansiyasına ötürülür və orada marker girişli protokolla qəbul olunur.

**Simsiz lokal şəbəkələrdə infrastruktur rejiminin konseptual modeli.** Simsiz və üzükvari simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin müəlliflər tərəfindən işlənmiş konseptual modeli şəkil 2-də göstərilib.




Şəkil 2. Simsiz və üzükvari simli lokal şəbəkə texnologiyaları bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin konseptual modeli

Simsiz lokal şəbəkəsinin SLŞ əhatə dairəsində yerləşən stansiyalar B<sub>NS</sub>, üzükvari simli lokal şəbəkəsinin ÜSLŞ əhatəsində yerləşən stansiyalar isə B<sub>NÜ</sub> sonsuz həcmli buferə malikdirlər. Fərz edək ki, SLŞ və ÜSLŞ-in stansiya-larının hər birinin buferinin girişinə uyğun olaraq λ<sub>s</sub> və λ<sub>ü</sub> intensivliyi ilə Puasson verilənlər axını daxil olur [10]. Bu axınlar SLŞ və ÜSLŞ-in stansiya-larının çıxışından uyğun olaraq T<sub>s</sub> = V<sub>s</sub><sup>-1</sup> və T<sub>ü</sub> = V<sub>ü</sub><sup>-1</sup> intervallarında körpüyü düşür, burada V<sub>s</sub> və V<sub>ü</sub>- uyğun olaraq SLŞ və ÜSLŞ-də verilənlərin ötürülməsi sürətidir. Körpüdə yerləşmiş simsiz lokal şəbəkəsinin interfeys stansiyası S<sub>TS</sub> sonsuz həcmli B<sub>1S</sub> buferə, üzükvari simli lokal şəbəkəsinin interfeys stansiyası ÜTS isə sonsuz həcmli B<sub>1Ü</sub> buferə malikdirlər. Bu zaman hər iki şəbəkədə kadr-ların informasiya sahələrinin bərabər olması və bu kadrların verilişinin gözləmə prinsipli həllədicili əks əlaqəli sistemlərin GP-HÖS istifadə olunması ilə həyata keçirilməsi nəzərdə tutulur [11]. Simli şəbəkəyə verilənlər kadrının girişinin idarə olunması simsiz interfeys stansiyası S<sub>TS</sub> tərəfindən SM markerinin, üzükvari simli lokal şəbəkəyə verilənlər kadrının girişinin idarə olunması isə üzükvari interfeys stansiyası tərəfindən ÜM markerinin istifadə olunması ilə həyata keçirilir [12].

**Simli lokal şəbəkəsində verilənlərin ötürülməsi prosesi.** Bu şəbəkədə verilənlərin ötürülməsi prosesinin müəlliflər tərəfindən işlənmiş zaman diaqra-mı şəkil 3-də verilib. Fərz edək ki, simsiz interfeys stansiyası S<sub>TS</sub> ver tərəfindən girişin idarə olunması, onun i-ci simsiz stansiyası vasitəsilə ötürülen mərkəzi “komanda” MK ilə həyata keçirilir. Bundan sonra SS<sub>qəb.isv</sub> qəbuləcisi stansiya t<sub>psmisv</sub> paylanma vaxtından sonra MK-in qəbuluna başlayır və t<sub>dkmk</sub> dekod-lama vaxtından sonra şəbəkənin stansiyası girişə malik olur. Bu zaman “a” və “b” kimi iki hal ola bilər (şəkil 3-ə bax).

Birinci “a” halında SS<sub>ver.isv</sub> stansiyasının buferi ρ<sub>sv</sub> ehtimalı ilə informasiyalı kdra İK<sub>sv</sub> malik olur və bu zaman onun SS<sub>qəb.jsv</sub> stansiyasına verilişi başlayır, t<sub>psisvjsv</sub> paylanma vaxtından sonra İK<sub>sv</sub> informasiyalı kdr SS<sub>qəbjsv</sub> stansiyası tərəfindən qəbul olunur, orada t<sub>dkiksv</sub> müddətində dekodlanır və SS<sub>ver.jsv</sub> stansiyası İK<sub>sv</sub>-in dekodlanması haqqında SKV “kvitansiyasını” verir.



Şəkil 3. Simsiz lokal şəbəkəsində verilənlərin ötürülməsi prosesinin zaman diaqramı

Bu “kvitansiya”  $t_{psjvisv}$  paylanması vaxtından sonra  $SIS_{qəb.iv}$  qəbul edici stansiya ilə qəbul olunur, orada  $t_{dkskv}$  vaxtı ərzində dekodlanır, bundan sonra  $SS_{verisv}$  simsiz stansiya SM növ markeri  $t_{psisv}$  paylanması vaxtı ərzində  $SIS_{qəb.iv}$  stansiyasına göndərir və orada  $t_{dksm}$  vaxtı ərzində dekodlandıqdan sonra dövr bitir və  $SIS_{ver}$  stansiyası növbəti mərkəzi “komandanı” göndərməyə başlayır.

İkinci “b” halında simsiz verici stansiyanın  $SS_{verjsv}$  buferi məşqul deyil və o  $\bar{\rho}_s = 1 - \rho_s$  ehtimalı ilə SM markerini simsiz interfeys stansiyasının  $SIS_{qəb}$  qəbul edicisinə qaytarır, sonuncu SM markerini  $t_{psisvm}$  paylanması vaxtı ərzində qəbul edir və orada  $t_{dksm}$  vaxtı ərzində dekodlanır. Bundan sonra simsiz interfeys stansiyasının vericisi ( $M$ ) $SIS_{ver}$  növbəti mərkəzi “komandanı” MK ver-məyə başlayır.


Simsiz lokal şəbəkəsində verilənlər kadrının uzunluğunu  $n_{svk}$  Şəkil 3-də verilmiş zaman diaqramı əsasında “a” halı üçün aşağıdakı kimi yazmaq olar:

$$\bar{n}_{svk} = r_{spr} + r_{sis} + r_{süs} + r_{svk} + r_{sns} + r_{sbs}; r_{süs} = 2 \log_2 (N_s + N_{\ddot{u}}) - \text{tam}, \quad (1)$$

burada  $r_{spr}$  - simsiz lokal şəbəkənin verilənlər kadrında preambulanın uzunluğu;  $r_{sis}$  - simsiz lokal şəbəkəsində verilənlər kadrının idarə sahəsinin uzunluğu,  $r_{süs}$  - simsiz lokal şəbəkəsində verilənlər kadrının ünvan sahəsinin uzunluğu,  $r_{svk}$  - simsiz lokal şəbəkəsində verilənlər kadrının uzunluğu,  $r_{sns}$  - simsiz lokal şəbəkəsində verilənlər kadrının nəzarət sahəsinin uzunluğu,  $r_{sbs}$  - simsiz lokal şəbəkəsində verilənlər kadrının bayraq sahəsinin uzunluğu,  $N_s$  və  $N_{\ddot{u}}$  - uyğun olaraq simsiz və üzükvari simli lokal şəbəkələrinin işçi stansiyalarına qoşulmuş abunəçilərin sayıdır.

**Üzükvari simli lokal şəbəkəsində verilənlərin ötürülməsi prosesi.** Bu şəbəkədə verilənlər prosesinin müəlliflər tərəfindən işlənmiş zaman diaqramı Şəkil 4-də verilib. Tutaq ki, girişin idarə olunması bu şəbəkənin  $i_{üv}$ -ci verici stansiyasından verilən ÜM markeri ilə həyata keçirilir. Bu

stansiyanın qəbul-edicisi  $\text{ÜS}_{\text{qəb.}i\ddot{\nu}\nu}$   $t_{\text{püiüv}}$  paylanma vaxtından sonra ÜM markerini qəbul etməyə başlayır. Bu zaman “a” və “b” kimi iki hal ola bilir (şəkil 4-ə bax). Birinci “a” halında  $t_{\text{dkmü}}$  dekodlama vaxtından sonra üzükvari şəbəkənin  $\text{ÜS}_{\text{ver.}i\ddot{\nu}\nu}$  stansiya-yası  $\rho_{\dot{\nu}\nu}$  ehtimalı ilə İK $_{\ddot{\nu}\nu}$  informasiyalı kadra malik olur və onu  $\text{ÜS}_{\text{qəb.}j\ddot{\nu}\nu}$  stansiyasına verməyə başlayır. Bu stansiya  $t_{\text{püiüv}}$  paylanma vaxtından sonra İK $_{\ddot{\nu}\nu}$  informasiyalı kadri qəbul edir və bu stansiyanın  $\text{ÜS}_{\text{qəb.}j\ddot{\nu}\nu}$  DKQ dekodlama qurğusunda  $t_{\text{dkik}}$  vaxtı ərzində dekodlanır. Bundan sonra  $\text{ÜS}_{\text{ver.}j\ddot{\nu}\nu}$  stansiyası İK $_{\ddot{\nu}\nu}$  –in dekodlanmasının nəticəsi haqqında ÜKV “kvitansiyasını” verir. Bu “kvitansiya”  $t_{\text{püjüvi}}$  paylanma vaxtından sonra  $\text{ÜS}_{\text{qəb.}i\ddot{\nu}\nu}$  stansiyası ilə qəbul olunur, orada  $t_{\text{dkikv}}$  vaxtı ərzində dekodlanır. Bundan sonra  $\text{ÜS}_{\text{ver.}i\ddot{\nu}\nu}$  verici stansiyası



Şəkil 4. Üzükvari simli lokal şəbəkəsində verilənlərin ötürülməsinin zaman diaqramı

CüvV\_sü^(-1)  $C_{öü} V_{sü}^{-1}$  növbəti ÜS<sub>qəb,iüv+1</sub> stansiyasına ÜM markeri ilə idarə etmə “komandası” verir.

Bu “komanda” t<sub>püüv(iüv+1)</sub> paylanma vaxtından sonra ÜS<sub>qəb,iüv+1</sub> stansiyasına qəbul olunur və orada t<sub>dküm</sub> vaxtı ərzində dekodlandıqdan sonra ÜS<sub>qəb,iüv</sub> stansiyası tərəfindən qəbul olunur, t<sub>dküm</sub> dekodlama vaxtından sonra ÜS<sub>ver,iüv+1</sub> stansiyası İK<sub>üv</sub> informasiyalı kadri verməyə başlayır.

İkinci “b” halında ÜS<sub>ver,iüv</sub> stansiyasının buferi  $\bar{\rho}_{üv} = 1 - \rho_{üv}$  ehtimalı ilə məşqul deyil və giriş dövründə növbəti stansiyaya ÜM markerini verir. ÜS<sub>qəb,iüv+1</sub> stansiyası onu t<sub>püüv(iüv+1)</sub> paylanma vaxtından sora qəbul edir və t<sub>dkü</sub> vaxtında dekodlayır. Bundan sonra ÜS<sub>ver,iüv+1</sub> stansiyası İK<sub>üv</sub> informasiyalı kadri verməyə başlayır.

Üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının uzunluğunu şəkil 4-də verilmiş zaman diaqramı əsasında “a” halı üçün aşağıdakı kimi yazmaq olar:

$$\bar{n}_{üvk} = r_{üpr} + r_{üis} + r_{üüs} + r_{üns} + r_{üb}, \quad r_{üis} = 2 \log_2 (N_2 + N_{ü}) - \text{tam}, \quad (2)$$

burada r<sub>üpr</sub>-üzükvari simli lokal şəbəkəsində verilənlər kadrında preambulanın uzunluğu, r<sub>üis</sub>-üzükvari simli lokal şəbəkəsində verilənlər kadrında idarə sahəsi-nin uzunluğu, r<sub>üüs</sub>-üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının ünvan sahəsinin uzunluğu, r<sub>üvk</sub> - üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının informasiyalı sahəsinin uzunluğu, r<sub>üns</sub> - üzükvari simli lokal şəbəkəsində nəza-rət sahəsinin uzunluğu, r<sub>üb</sub>- üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının bayraq sahəsinin uzunluğu, N<sub>s</sub> və N<sub>ü</sub> -uyğun olaraq simli və üzükvari simsiz lokal şəbəkələrinin stansiyalarına qoşulmuş abunəçilərin sayıdır.

İndi də simsiz lokal şəbəkəsinin abunəçilərindən üzükvari simli lokal şəbəkəsinin abunəçilərinə verilənlər kadrının ötürülməsi prosesinə baxaq. Bu məqsədlə simsiz və üzükvari simli lokal şəbəkələrinin abunəçilərinin qarşılıqlı əlaqəsi fasılısız zamanda iki fazlı kütləvi xidmət sistemi şəklində təsvir edilir [11]. Bu sistemdə məşqul stansiyaların buferlərinin sonsuz həcmə malik olduğu nəzərdə tutulur. Verilənlər kadrının üzükvari lokal şəbəkəyə düşməsi və xidmət olunması T intervalında baş verir, o cümlədən simsiz lokal şəbəkədə T<sub>s</sub>, üzükvari simli lokal şəbəkədə isə T<sub>ü</sub> intervallarında həyata keçirilir.

Simsiz lokal şəbəkədə verilənlər kadrının uzunluğu T<sub>svk</sub> şəkil 3-də verilmiş zaman diaqramı əsasında aşağıdakı formullarla təyin edilir:

$$\begin{aligned} T_{svk} &= \bar{n}_{svk} + 2t_{psisvjsv} V_{ss} + t_{dkiksv} V_{ss} + n_{kvs} + t_{dkiksv} V_{ss} + n_{sm} + 2t_{psisvjsv} V_{ss} + t_{dkmk} V_{ss} + n_{mk} + t_{dksm} V_{ss} \\ T_{os} &= n_{sm} + 2t_{psmisv} V_{ss} + t_{dksm} V_{ss} + n_{mk} + t_{dkmk} V_{ss}; \\ t_{psisvjsv} &= t_{psjvsv}, \quad t_{psmisv} = t_{psisvm}, \quad t_{psisvjsv} = 2t_{psm} / N_s; \\ t_{psmisv} &= R / 2,5 * 10^5; \quad t_{psm} = 2R / 2,5 * 10^5 \end{aligned} \quad (3)$$

burada n<sub>svk</sub> -simsiz lokal şəbəkəsində verilənlər kadrının uzunluğu, hansı ki, (1) ifadəsilə təyin olunur; t<sub>psisvjsv</sub> - SS<sub>ver,jsv</sub> verici stansiya ilə SS<sub>qəb,jsv</sub> qəbuledici stansiya arasında informasiyalı kadrın paylanma vaxtı; t<sub>dkiksv</sub>-SS<sub>qəb,jsv</sub> stansiyasında informasiyalı kadrın dekodlanma vaxtı, n<sub>kvs</sub>- SS<sub>ver,jsv</sub> stansiyasından verilən KVS “kvitansiyanın” uzunluğu; t<sub>dkskv</sub>- SS<sub>qəb,jsv</sub>- qəbul stansiyasında KVS “kvitansiyasının” dekodlanması vaxtı; n<sub>sm</sub>-SS<sub>ver,jsv</sub>-verici stansiyasından verilən SM markerin uzunluğu; t<sub>psmisv</sub> -(M) SİS<sub>ver</sub> verici stansiya ilə SS<sub>qəb,jsv</sub> qəbul stansiyası arasında mərkəzi “komandanın” MK paylanma vaxtı; t<sub>dkmk</sub>- SS<sub>qəb,jsv</sub> qəbul stansiyasında mərkəzi “komandanın” MK dekodlanma vaxtı; n<sub>mk</sub> - mərkəzi “komandanın” MK uzunluğu; t<sub>dksm</sub>- SS<sub>qəb,jsv</sub> stansiyasında SM markerinin uzunluğu; t<sub>psjvsv</sub> - SS<sub>ver,jsv</sub> verici stansiyasının SS<sub>qəb,jsv</sub> qəbul edici stansiyaya verdiyi KVS kvitansiyasının paylanma vaxtı; t<sub>psisvm</sub>-SS<sub>ver,jsv</sub> verici stansiyasının SİS<sub>qəb</sub> qəbuledici stansiyasına verdiyi SM markerinin paylanma vaxtı; V<sub>ss</sub>- simsiz mühitdə verilənlərin ötürülmə sürəti; R-simsiz lokal şəbəkəsinin əhatə dairəsinin radiusudur.

Üzükvari simli lokal şəbəkəsində verilənlər kadrının uzunluğu şəkil 4-də verilmiş zaman diaqramına əsasən aşağıdakı formollarla təyin edilir:

$$\begin{aligned} T_{\ddot{\text{ü}}\text{vk}} &= n_{\ddot{\text{ü}}\text{vk}} + n_{\ddot{\text{ü}}\text{kv}} + n_{is} + n_{pm} + n_{p1} + t_{dk\ddot{\text{ü}}\text{kv}} V_{sü} + 2t_{dk\ddot{\text{ü}}\text{m}} V_{sü}, \\ T_{oü} &= n_{uk} + n_{p1} + t_{dk\ddot{\text{ü}}\text{m}} V_{sü}, \quad n_{uk} = 2r_f + n_u \\ n_{pm} &= 4 * 10^{-6} D_{m\ddot{\text{ü}}} V_{sü} + N_{\ddot{\text{ü}}}, \quad n_{p1} = n_{pm/N_{\ddot{\text{ü}}}}. \end{aligned} \quad (4)$$

burada  $n_{\ddot{\text{ü}}\text{vk}}$ - (2) formulunda təyin olunub,  $n_{\ddot{\text{ü}}\text{kv}}$  – üzükvari simli lokal şəbəkəsində “kvitansiyanın” uzunluğu;  $n_{is}$  - üzükvari simli lokal şəbəkəsində kadrın idarə sahəsinin uzunluğu;  $t_{dk\ddot{\text{ü}}\text{kv}}$ -üzükvari simli lokal şəbəkəsində kvitansiyanın dekodlanma vaxtı;  $t_{dk\ddot{\text{ü}}\text{m}}$ - üzükvari simli lokal şəbəkəsində ÜM markerinin uzun-luğunu,  $D_{m\ddot{\text{ü}}}$  – üzükvari simli lokal şəbəkəsinin abunəçi stansiyalarının arasındaki məsafə,  $N_{\ddot{\text{ü}}}$  - üzükvari simli lokal şəbəkələrə qoşulmuş abunəçilərin sayı,  $V_{\ddot{\text{ü}}}$ - üzükvari simli lokal şəbəkəsində veriliş sürətiidir.

Bələliklə, simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksional və konseptual modellərinin, bu rejimin əhatə dairəsində fəaliyyət göstərən simsiz və üzükvari simli lokal şəbəkələrdə verilənlərin ötürülməsi prosesinin ayrı-ayrılıqda zaman diaqramının işlənməsi, onların əsasında bu şəbəkələrin zaman xarakteristikalarının hesablanması metodunun təklif olunması sona çatdırılmışdır.

### Nəticə

1.Simsiz lokal şəbəkələrin analizi aparılmış, onların telekommunikasiya sənə-yəsinin inkişaf istiqamətlərindən birinə çevriləməsi, arxitekturasının çevikliyi, verilənlərin ötürülməsinin yüksək sürəti, layihələndirilməsi, qurulması və şaxə-ləndirilməsinin tez başa gəlməsi, bunların sayəsində onların hazırda insan fəa-liyyətinin bütün sahələrinə, o cümlədən iqtisadiyyata, elmə, mədəniyyətə, sənə-yeyə və s. sahələrə nüfuz etməsi qeyd olunmuşdur.

2.Simsiz lokal şəbəkələrin malik olduğu nöqtə-nöqtə və infrastruktur rejimləri-nin müqaisəli təhlili aparılmış, onların üstün və çatışmayan cəhətləri göstərilmişdir. Aparılan təhlilin nəticəsində infrastruktur rejiminin daha çox üstünlüyü malik olması göstərilmişdir ki, bunun da sayəsində bu rejim tədqiqat obyekti kimi seçilməsi qeyd olunmuşdur.

3.Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin üzükvari simli və simsiz lokal şəbəkə texnologiyaları bazasında reallaşdırılması məsələsinə baxılmışdır. Bu texnologiyalar bazasında simsiz lokal şəbəkələrin infrastruktur rejiminin funksi-onal və konseptual modelləri işlənib hazırlanmışdır.

4.Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin əhatəsində fəaliyyət göstərən simsiz lokal şəbəkədə verilənlər kadrının ötürülməsi prosesinə baxılmış, bunun nəticəsində onun zaman diaqramı işlənib hazırlanmış və bu diaqram əsasında onun zaman xarakteristikalarının hesablanması metodu təklif olunmuşdur.

5.Simsiz lokal şəbəkələrin infrastruktur rejiminin əhatəsində fəaliyyət göstərən üzükvari simli lokal şəbəkədə verilənlər kadrının ötürülməsi prosesinə baxılmış, bunun nəticəsində onun zaman diaqramı işlənib hazırlanmış və bu diaqram əsasında onun zaman xarakteristikalarının hesablanması metodu təklif olunmuşdur.

### References

- Smirnova E.V., Proletarsky A.V., Romashkina E.A., Balyuk S.A., Surovov A.M. Technology of wireless local area networks WI-FI. Publishing house of MSTU im. Bauman. 2017 - 448 p.
- Olier, V. Computer networks. Principles, technologies, protocols. 5th edition. Third generation standard./B.Olier, N.Olier. - St. Petersburg: First exemplary printing house, 2015. - 996 p.
- Guyer, J., Guyer E., King J.R. Wireless networks. Install and troubleshoot in 5 minutes. - M.: NT Press, 2015. - 176 p.
- Chernega V.S. Evaluation of the throughput of computer networks at the transport level. Tauride Observer, No. 3, 2017. -10 p.
- Proletarsky A. V. Wireless networks WI-FI. Management. Publisher: Internet University of Information Technologies; Binomial; Knowledge Lab. ISB: 978-5-7038-4620-9. 2013 , 215 p.

6. Pajman Roshan. Fundamentals of building wireless local area networks of the 802.11 standard. A Practical Guide to Learning, Designing, and Using 802.11 Wireless LANs / Pajman Roshan, Jonathan Lairi. - M.: Cisco Press Translation from the English publishing house Williams, 2014. - 300 p.
7. Platunova S.M. Architecture and technical means of a corporate network based on ZyXEL Wi-Fi wireless equipment. Textbook on discipline "Corporate networks". - St. Petersburg: NRU ITMO, 2014. - 62 p.
8. Lihtzinder B.Ya, Bakai Yu.O. Data transmission technologies in wireless
9. information-measuring networks. Bulletin of the Samara State Technical University. Series "Technical Sciences". - 2021, Volume 29, No. 1. - p. 92-103.
10. Albekova Z.M., Kvashurin V.O., Tutik N.A. Analysis of the evolution of wireless network technology and forecasts for the development of infocommunication networks in Russia. Electronic scientific journal "Engineering Bulletin of the Don". North Caucasian Federal University, Stavropol, - 2016, No. 4.-p.1-11.
11. Glushakov V.E. Investigation of a model of possible unsuccessful transmission of a single packet with a delay in a Wi-Fi network. International research journal. ISSN 2227-6017 ONLINE. Yekaterinburg 2021. p. 61-66.
12. Proletarsky A.V., Baskakov I.V., Fedotov R.A., Bobkov A.V., Chirkov D.N., Platonov V.A. Wireless Wi-Fi networks. Moscow: National Open University "INTUIT", 2016. - 285 p.
13. Khabarov S.P., M.I. Dumov. Analysis of the CSMA/CA protocol in the OM NET++ environment using the INET FRAMEWORK. Scientific and technical journal of information technologies, mechanics and optics. 2020, volume 20, No. 5, p. 692-700.

Göndərilib: 21.02.2022

Qəbul edilib: 26.03.2022